

Fənn 1723 - Hüquq və turizm fəaliyyətinin hüquqi əsasları

1. Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?
 - a) hüquqi adətlərdir
 - b) hüquqdur**
 - c) məhkəmə prezidentidir
 - d) ənənədir
 - e) qanunlardır
2. İqtisadi hüquq baxımından hüquqi təsir necə xarakterizə edilir?
 - a) insanların hüquqi statusunu müəyyən edir
 - b) insanların fəaliyyətinin istiqamətini müəyyən edir**
 - c) insanlar arasında diskriminasiya yaradır
 - d) İqtisadi cinayətkarlığa sövq edir
 - e) haqsız rəqabəti şətləndirir
3. Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?
 - a) dövlətin idarəetmə mexanizminin əsasıdır
 - b) yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
 - c) İqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
 - d) ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir**
 - e) İqtisadiyyatın mühafizə olunmasıdır
4. İqtisadi hüquq...?
 - a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların toplusudur
 - b) bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
 - c) istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur**
 - d) mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarıdır
 - e) istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur

5. Neoinstitutsionalizm nəzəriyyəsi baxımından «İqtisadi hüquq» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?
- a) “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - b) “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - c) “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - d) “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir**
 - e) “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
6. “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur?
- a) Smitə
 - b) C.M. Keynsə
 - c) Marşala
 - d) D. Rikardoya
 - e) R.A. Poznerə**
7. Hüququn tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi İqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?
- a) L.A. Kornauzerə**
 - b) C.M. Keynsə
 - c) R.A. Poznerə
 - d) P. L. Samuelsona
 - e) R.S. Kouza
8. Aşağıdakılardan hansı İqtisadi hüquq deyil?
- a) sahibkarlıq hüququ
 - b) prosessual hüquq**
 - c) maliyyə hüququ
 - d) vergi hüququ
 - e) gömrük hüququ
9. Turizm haqqında AR Qanunu haçan qüvvəyə minib?
- a) 2004-cü il 12 noyabr tarixində;
 - b) 1997-ci il 30 dekabr tarixində;
 - c) 2008-ci il 02 iyun tarixində;**

- d) 2000-ci il 24 mart tarixində;
 - e) 1999-cu il 04 iyun tarixində.
10. Turizm haqqında AR Qanunu haçan qəbul olunub?
- a) 2004-cü il 12 noyabr tarixində;
 - b) 1997-ci il 30 dekabr tarixində;
 - c) 2008-ci il 02 iyun tarixində;
 - d) 2000-ci il 24 mart tarixində;
 - e) 1999-cu il 04 iyun tarixində.**
11. Elmi dövriyyəyə “transaksiya xərcləri” kateqoriyasını kim daxil etmişdir?
- a) L.A. Kornauzer
 - b) C.M. Keyns
 - c) R.A. Pozner
 - d) R. Kouz**
 - e) P. L. Samuelson
12. Mülki hüququn predmetini nə təşkil edir?
- a) mükli münasibətlərin tənzimlənməsi;
 - b) şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi;
 - c) əmlak və şəxsi qeyri-əmlak münasibətlərin tənzimlənməsi;**
 - d) hərbdən başqa bütün digər ictimai münasibətlərin tənzimlənməsi;
 - e) Bütün iqtisadi münasibətlərin tənzimlənməsi.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə mülki qanunvericilik hansı aktlardan ibarətdir?
- a) Azərbaycan Respublikası Mülki Məcəlləsindən;
 - b) Azərbaycan Respublikası Konstitusiyasından, Mükli Məcəllədən, digər qanunlardan və onlara əsaslanmasından asılı olmayaraq sair normativ-hüquqi aktlardan;
 - c) Azərbaycan Respublikası Konstitusiyasından, Mükli Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən sair normativ-hüquqi aktlardan;**

- d) Azərbaycan Respublikası Konstitusiyasından, Mülki Məcəlləsindən, Azərbaycan Respublikası Respublikası Prezidentinin fərman və sərəncamlarından, habelə bunların əsasında qəbul edilmiş digər hüquqi aktlardan;
- e) Azərbaycan Respublikası əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən qanunlardan.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə Milli Bankın aktları mülki qanunvericilik hesab olunurmu

- a) Milli Bankın bütün hüquqi aktları mülki qanunvericiliyə aiddir;
- b) Yalnız Milli Bankın normativ xarakterli aktları mülki qanunvericiliyə aiddir;
- c) Mülki Məcəllənin mənasına görə Milli Bankın heç bir hüquqi aktları mülki qanunvericiliyə aid deyil;**
- d) Milli Bankın təlimatları (instruksiyaları) mülki qanunvericilik hesab olunur;
- e) Milli Bankın İdarə Heyətinin qərarları mülki qanunvericilik hesab olunur.

15. Azərbaycan Respublikasında məhkəmələr mülki qanunvericilikdəki boşluqların doldurulması ilə bağlı nə edə bilərlər?

- a) Heç bir halda məhkəmələr bu boşluqların doldurulması üzrə fəaliyyət göstərməməlidirlər;
- b) Məhkəmələr boşluqların doldurulması ilə bəəli Milli Məclisə təqdimatlar verə bilərlər;
- c) Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış edə, Konstitusiya Məhkəməsi isə təvsiyyələr verə bilər;
- d) Yalnız İnsan Haqları üzrə Avropa Məhkəməsi bu boşluqları aradan qaldıra bilər;
- e) Yalnız İnsan Haqları üzrə Avropa Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu boşluqları aradan qaldıra bilər.**

16. Mülki qanunvericilikdə hüquqi faktların hansı növləri vardır?

- a) qəzalar;

- b) hadisələr;
- c) hərəkətlər;
- d) əməllər;
- e) **hadisələr və hərəkətlər.**

17. Ümumi İddia müddəti nə qədərdir?

- a) 3 il;
- b) 5 il;
- c) 6 il;
- d) **10 il;**
- e) 15 il.

18. Aşağıdakılardan hansı əmlak hüquqlarına aid deyil

- a) Mülkiyyət hüququ;
- b) Servitut və uzufruklar
- c) Girov və ipotekalar;
- d) əmlakdan istifadə hüquqları
- e) **müqavilə üzrə tələb hüququ.**

19. Ümumi mülkiyyətin hansı növləri mövcuddur?

- a) Birgə mülkiyyət və ümumi mülkiyyət;
- b) Bölünməz və birgə mülkiyyət;
- c) **Birgə mülkiyyət və paylı mülkiyyət;**
- d) Paylı mülkiyyət və ictimai mülkiyyət
- e) Bölünməz mülkiyyət və paylı mülkiyyət

20. AR-nın vətəndaşı hansı hallarda AR-nın ərazisindən qovulur?

- a) beynəlxalq normalarda nəzərdə tutulanda
- b) şəxsi vəsadəti ilə
- c) vətənə xəyanət etdikdə
- d) başqa ölkənin vətəndaşlığını qəbul etdikdə
- e) **hec bir halda**

21. Konstitusiyaya görə Azərbaycan Dövlətinin ali məqsədi nədir

- a) xarici ölkə banklarına sərmayə qoymaq
- b) müharibə etmək və sülh bağlamaq
- c) ədalət mühakiməsini bərqərar etmək
- d) xarici ölkələrdən investisiya və borc almaq
- e) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi**

22. Konstitusiyaya görə Azərbaycan dövlətinin əsas məzmunu nədən ibarətdir?

- a) zaqafqaziyada vahid demokratik dövlət olmasından
- b) demokratiya cəhətdən tarixinin qədim olmasından
- c) neft strategiyası həyata keçirən dövlət olması
- d) hüquqi, federativ, dünyəvi bir dövlət olmasından
- e) demokratik, unitar, dünyəvi, hüquqi olmasından**

23. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilərmi:

- a) vətəndaşlıqdan məhrum etməyə yol verilmir**
- b) vətəndaşlıqdan məhrum etməyə yol verilir.
- c) Prezident vətəndaşlıqdan məhrum edə bilər
- d) cinayətə görə vətəndaşlıqdan məhrum edilir
- e) pasport itirən vətəndaşlıqdan məhrum edilir

24. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, yoxsa vəzifələri daha genişdir ?

- a) hüquq vəzifənin üçdə biridir
- b) vətəndaşın vəzifələri yoxdur
- c) hüquq vəzifədən daha genişdir
- d) hüquq və vəzifələr bərabərdir**
- e) vəzifə hüquqdan daha genişdir

25. Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin hansı növləri mövcuddur?

- a) hərbi mülkiyyət
- b) kolxoz kooperativ mülkiyyəti
- c) ictimai mülkiyyət
- d) şəxsi mülkiyyət

e) dövlət, xüsusi və bələdiyyə mülkiyyəti

26. Konstitusiyaya hüquq elmində hansı metodlardan istifadə edilir?

a) sosioloji sorğular metodu

b) kütləvi informasiya vasitələrindən istifadə metodu

c) təbliğat və təşviqat metodu

d) analiz, sintez, deduksiya, induksiya, analogiya, müqayisə, tarixi yanaşma

e) qarşılıqlı təhlil metodu

27. İqtisadi tənzimləmə sistemində turizm fəaliyyəti in tənzimlənməsinə hansı səviyyələrdə yanaşma düzgündür?

a) makrosəviyyədə;

b) mikrosəviyyədə;

c) mikrosəviyyədə və makrosəviyyədə;

d) regional səviyyədə;

e) mikrosəviyyədə və makrosəviyyədə;

28. Turizm fəaliyyəti sahəsində hansı mülkiyyət formaları mövcuddur?

a) ümumi;

b) bələdiyyə;

c) xüsusi

d) ümumi, xüsusi, bələdiyyə;

e) qarışıq.

29. Turizm sahəsində idarə olunmanın hüquqi forması neçə əsas növdə ifadə olunur?

a) 2

b) 5

c) 3

d) 6

e) 4

30. Turizm sahəsində hüquqi tənzimləmə metodları:

a) məcburi göstəriş;

- b) tövsiyyə, sanksiyalaşdırma;
- c) icazə;
- d) bütün bəndləri;**
- e) heç biri.

31. Azərbaycan Respublikasının konstitusiyaya qanunvericilik sisteminə hansı aktlar daxildir?

- a) konstitusiyaya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, AR Nazirlər Kabinetinin qərarları, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları**
- b) idarə müəssisə rəhbərlərinin əmrləri
- c) Məhkəmə aktları
- d) Prokurorluğun qəbul etdiyi aktlar
- e) əxlaq və adət normaları

32. Azərbaycan Respublikasının Konstitusiyasına görə ali dövlət hakimiyyəti hansı prinsiplər əsasında təşkil edilmişdir?

- a) hakimiyyətin bölünməzliyi prinsipi üzrə
- b) dövlətin bir nəfərə məxsusluğu əsasında
- c) hakimiyyətlərin bölgü prinsipi əsasında**
- d) hakimiyyət toxunulmazlığı prinsipi üzrə
- e) hakimiyyətin parlamentə məxsusluğu üzrə

33. Azərbaycan Respublikasının Konstitusiyasına görə hakimiyyətin yeganə mənbəyi nədir

- a) milli- siyasi qurumlar
- b) dövlət özü və xalqdır
- c) sosial-iqtisadi qruplar
- d) hərbi və milli qurumlar
- e) yeganə mənbə xalqdır**

34. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vətəndaşlığın əldə edilməsinin əsas prinsipləri hansılardır

- a) qan hüququ; torpaq hüququ**

- b) vətəndaşlığın bağışlanması
- c) optasiya prinsipi; transfert prinsipi
- d) demokratizm prinsipi; qanunçuluq prinsipi
- e) reintegrasiya və naturalizasiya

35. Azərbaycan Respublikasının Milli Məclisinə neçə yaşından deputat seçilmək olar?

- a) 40 yaşından
- b) 25 yaşından**
- c) 30 yaşından
- d) 18 yaşından
- e) 35 yaşından

36. Azərbaycan Respublikasının Prezidenti neçə yaşından seçilməlidir və neçə il Azərbaycan Respublikası ərazisində yaşamış olmalıdır?

- a) 25 yaş və 10 il ərzində yaşamalı
- b) 35 yaş və 30 il ərzində yaşamalı
- c) 35 yaş və 20 il ərzində yaşamalı
- d) 35 yaş və 10 il ərzində yaşamalı**
- e) 30 yaş və 10 il ərzində yaşamalı

37. Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olmayan aktlar?

- a) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
- b) referendumla qəbul edilmiş aktlar
- c) qanunlar, fərmanlar
- d) Nazirlər Kabinetinin qərarları
- e) bələdiyyənin qəbul etdiyi aktlar**

38. Azərbaycan Respublikasının Milli Məclisi neçə deputatdan ibarətdir?

- a) 120 deputatdan
- b) 158 deputatdan
- c) 83 deputatdan
- d) 85 deputatdan
- e) 125 deputatdan**

39. Azərbaycan unitarizminin xarakterik cəhətləri nədir?

- a) yerlərdə idarəçilik fərqlidir
- b) Naxçıvan MR təmsalında sadə unitarizmdir
- c) subyektlərinin hamısı eyni hüquqludur
- d) Naxçıvan MR təmsalında mürəkkəb xarakterlidir**
- e) yerli orqanlar mərkəzə tabe olurlar

40. Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi aktlarla milli qanunvericilik aktlarının hansı üstünlüyə malikdir?

- a) beynəlxalq hüquqi akt bəzi aktlardan üstündür
- b) beynəlxalq hüququ aktlar aşağı səviyyəlidir
- c) hər ikisi akt eyni hüququ qüvvəyə malikdir
- d) bu aktların biri digərini birini təkzib edir
- e) Beynəlxalq hüquqi aktlar üstünlüyə malikdir**

41. Qanunvericilik prosesi hansı mərhələlərdən ibarətdir

- a) qanunvericilik təşəbbüsü, qanun layihəsinə parlament komissiyalarında baxılması, qəbul edilməsi, sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi**
- b) qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi
- c) qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi, hüquqi qüvvəyə minməsi
- d) qanunvericilik təşəbbüsü, müzakirəsi, qəbul edilməsi
- e) qanun layihəsinin yalnız deputatlar tərəfindən təklif edilməsi, promulqasiya

42. Qəbul olunmuş qanun layihələri nə vaxt qüvvəyə minir?

- a) qəbul edildiyi andan;
- b) prezident tərəfindən imzalandıqdan sonra;
- c) dərc edildikdən sonra;**
- d) sanksiyalaşdırdıqdan sonra;
- e) səsvermədən sonra

43. AR Prezidenti ona təqdim olunmuş qanunları neçə gün ərzində imzalayır

- a) 14 gün

- b) 30 gün
- c) 46 gün
- d) 56 gün**
- e) 60 gün

44. AR Konstitusiyasının 126-cı maddəsinə görə kimlər hakim ola bilərlər

- a) yaşı 35-dən yuxarı, hüquqşünas ixtisası üzrə 5 il stajı olan AR-nın vətəndaşları
- b) 35 yaşını tamam etmiş, hüquqşünas ixtisası olan, siyasi və pedaqoji fəaliyyətlə məşğul olan AR vətəndaşları
- c) 30 yaşını tamam etmiş, məhkumluluğu ola bilən, hüquqşünas AR
- d) 30 yaşını tamam etmiş, 5 il hüquqşünas ixtisası üzrə işləmiş, siyasi fəaliyyətlə məşğul olmayan AR vətəndaşları**
- e) 35 yaşını tamam etmiş, məhkumluluğu olmayan, hüquqşünas, AR vətəndaşları

45. Turizmin inkişafının hüquqi tənzimlənməsinin predmetini təşkil edir

- a) AR dövləti ilə müvafiq dövlət orqanları arasında yaranan münasibətlər;
- b) dövlət orqanları ilə təsərrüfat subyektləri arasında yaranan münasibətlər;
- c) təsərrüfat subyektlərinin daxilində və özləri arasında yaranan münasibətlər;
- d) bütün bəndləri birlikdə;
- e) dövlət orqanları ilə təsərrüfat subyektləri arasında yaranan münasibətlər, təsərrüfat subyektlərinin daxilində və özləri arasında yaranan münasibətlər;**

46. Turizmin inkişafının hüquqi əsasını yaradır

- a) Azərbaycan Respublikası Prezidentinin fərmanları;
- b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
- c) turizm sahəsində normalar sistemi;**
- d) Milli Məclisin qərarları;
- e) bütün bəndlər birlikdə.

47. Turizm sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya) ilə yanaşı daha hansı sənəd tələb edilir?

- a) Milli Məclisin qərarı

- b) Nazirlər Kabinetinin razılığı;
- c) İqtisadi İnkişaf Nazirliyinin əmri;
- d) müqavilə;**
- e) birinci 2 bənd.

48. Turizm sahəsində müqavilə nə üçün bağlanır?

- a) turizm obyektinin alınması üçün;
- b) turizm obyektinin mülkiyyətçisinin dəyişdirilməsi üçün;
- c) turizm obyektinin icazə almaq üçün;
- d) turizm obyektinin icarəyə verilməsi üçün;**
- e) birinci 3 bənd

49. Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?

- a) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- b) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;
- c) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;**
- d) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- e) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.

50. Hansı bölmə hüquqi şəxsin filialı sayılır ?

- a) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- b) hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;

- c) hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- d) hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;**
- e) hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə

51. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən, hansı andan o yenidən təşkil edilmiş sayılır?

- a) qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;**
- b) əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
- c) əvvəlki hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
- d) qoşulan hüquqi şəxsin başqa hüquqi şəxsə qoşulması barədə qərar qəbul etdiyi andan;
- e) qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında məhkəmə qərarı qəbul edildiyi andan.

52. Hüquqi şəxs başqa hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri hansı hüquqi şəxsə keçir?

- a) təhvil aktına uyğun olaraq qoşulan hüquqi şəxsə keçir;
- b) qoşulma balansına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
- c) təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;**
- d) məhkəmə qərarı əsasında əvvəlki hüquqi şəxsə keçir.
- e) təhvil aktına uyğun olaraq əvvəlki və qoşulan hüquqi şəxsə keçir;

53. Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara çevrilə bilərmi?

- a) təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
- b) cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;
- c) yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər;
- d) yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;
- e) **təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər.**

54. Şəxs neçə ortaqlıqda tam ortaqlıq ola bilər?

- a) şəxs ikidən çox ortaqlıqda ortaqlıq ola bilməz;
- b) şəxs üçdən çox ortaqlıqda ortaqlıq ola bilməz;
- c) **yalnız bir tam ortaqlıqda;**
- d) ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;
- e) qanun vericilik bununla bağlı heç bir məhdudiyyət müəyyən etməyib.

55. Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur?

- a) bütün iştirakçıların ümumi razılığı ilə;
- b) iştirakçıların səs çoxluğu ilə;
- c) ixtisaslı səs çoxluğu ilə;
- d) ortaqlığın idarəetmə orqanının qərarı ilə;
- e) **nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə.**

56. Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər?

- a) hər iştirakçının bir səsi var;
- b) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
- c) iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə müəyyən olunur
- d) **nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;**
- e) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır.

57. Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu?
- a) nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;
 - b) nizamnamə şərtlərinə uyğun olaraq borcludur;**
 - c) nizamnamədə nəzərdə tutulan norma dispozitivdir;
 - d) ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
 - e) bu, onun vəzifəsi yox, hüququdur.
58. Tam ortaqlığın iştirakçısı şərikli kapitalla hansı müddətə qədər maya qoymalıdır?
- a) ortaqlıq qeydə alınana qədər qoymalıdır;**
 - b) mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan üç ay ərzində qoya bilər;
 - c) mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan altı ay ərzində qoya bilər;
 - d) mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan bir il ərzində qoya bilər;
 - e) ortaqlığın nizamnaməsində göstərilən qaydada qoymalıdır.
59. Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi?
- a) ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxarıla bilər;
 - b) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
 - c) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;**
 - d) iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
 - e) iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.

60. İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir?
- a) faktik çıxmasına gecə bir il qalmış;
 - b) faktik çıxmasına ən gecə iki ay qalmış;
 - c) faktik çıxmasına ən gecə üç ay qalmış;
 - d) faktik çıxmasına ən gecə iki il qalmış;
 - e) faktik çıxmasına ən gecə altı ay qalmış.**
61. Hansı halda tam ortaqlıqda direktorlar şurası (müşahidə şurası) yaradılır?
- a) iştirakçıların sayı 25-dən çox olan tam ortaqlıqda;
 - b) iştirakçıların sayı 30-dan çox olan tam ortaqlıqda;
 - c) iştirakçıların sayı 40-dan çox olan tam ortaqlıqda;
 - d) iştirakçıların sayı 50-dən çox olan tam ortaqlıqda;
 - e) qanunverici belə bir tələb müəyyən etməyib.**
62. MMC-nin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin və rəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə hansı qaydada keçir?
- a) paylar keçə bilməz;
 - b) paylar keçə bilməz, onlara payın dəyəri ödənilir;
 - c) iştirakçıların razılığının alınması tələb olunmur;
 - d) cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçıların razılığı ilə keçməsi nəzərdə tutulmadıqda;**
 - e) cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçıların razılığı ilə keçməsi nəzərdə tutulduqda.
63. MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu?
- a) borcludur;
 - b) bu, onun nizamnamə kapitalındakı payından asılı olaraq müəyyən edilir;
 - c) bu, onun vəzifəsi yox, hüquqdur;**
 - d) MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
 - e) MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.
64. QSC-nin səhmləri səhmdar olan fiziki şəxslərin və ya hüquqi şəxsin hüquq varislərinə hansı hallarda keçir?
- a) səhmlər keçə bilməz;

b) cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmadıqda;

c) qeyd-şərtsiz keçir;

d) başqa səhmdarların razılığı ilə keçir;

e) səhmlər keçə bilməz, onlara səhmlərin dəyəri ödənilir.

65. Bunlardan hansı əşya hesab olunmur?

a) daşınar obyektlər;

b) heyvanlar və bitkilər;

c) pullar;

d) qiymətli kağızlar.

e) fiziki obyektlər;

66. Əvəzədməz əşyalar hansılardır?

a) başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;

b) başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar

c) başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;

d) başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;

e) başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.

67. Əvəzədilən əşyalar hansılardır?

a) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;

b) növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;

c) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;

d) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar;

- e) **növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar.**

68. Girov və ipoteka hüququ dedikdə?

- a) girov qoyanın əşyası və ya onun icarəyə gətirdüyü əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- b) girov qoyanın əşyası və ya onun istifadəsində olan əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- c) **girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;**
- d) girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- e) girov qoyanın yalnız daşınar əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür.

69. Girov və ipotekanın fərqləri bunlardır:

- a) girov yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
- b) girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır
- c) **girov daşınar əşyalara (ipoteka obyektli olan daşınar əşyalardan başqa) əşya hüququnun məhdudlaşdırılmasıdır;**
- d) girovun notariatda təsdiq olunması heç bir halda tələb olunmur, ipoteka isə mütləq notariatda təsdiq edilməlidir;
- e) girov və ipoteka arasında heç bir fərq yoxdur.

70. Restitusiya nədir?

- a) hüquqi şəxsin müflisləşməsi;
- b) əqdin növü;
- c) əqdin etibarsız sayılması
- d) hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə uyğun olmayan əqdin etibarsız sayılması;
- e) etibarsız sayılmış əqdin tərəflərinin əvvəlki vəziyyətlərinə qaytarılması**

71. Qiymətli kağızların növləri

- a) təqdimedici, adsız, orderli;
- b) adlı, adsız;
- c) adlı, adsız, orderli;**
- d) adlı, orderli;
- e) təqdimedici, adlı, adsız

72. Bağışlama müqaviləsi əqdin hansı növünə aiddir?

- a) pozitiv;
- b) əvəzli;
- c) konstnsual;
- d) real;**
- e) mücərrəd

73. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir?

- a) 3**
- b) 5
- c) 6
- d) 8
- e) 10

74. Öhdəlik hüququnda borcun köçürülməsi nəyə deyilir?

- a) borcun ödənməsi;
- b) kreditorun dəyişməsi;
- c) borclunun dəyişməsi;**

- d) tələbin güzəşti
- e) subyektlərin hüquq və vəzifələrinin dəyişməsi

75. Müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir

- a) 2
- b) 3**
- c) 5
- d) 6
- e) 10

76. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- a) dövlət;
- b) xüsusi;
- c) ümumi,
- d) bələdiyyə;
- e) heç birinə**

77. Hüquqi şəxsin xitamı qaydaları

- a) sərəncam, təsviyyə;
- b) icazə, sərəncam;
- c) təsviyyə, yenidən təşkilətmə;**
- d) ləğvetmə, təsviyyə;
- e) ləğvetmə

78. Hər hansı fiziki şəxsi digər fiziki şəxsdən fərqləndirən əlamət hansıdır

- a) fəaliyyət qabiliyyəti;
- b) hüquq qabiliyyəti;
- c) mülki hüquqları;
- d) ad hüququ;**
- e) heç bir fərq yoxdur

79. Mülki hüquq münasibətlərinin əmələ gəlmə əsasları?

- a) mülki hüquq normaları;
- b) hüquqi faktlar;**
- c) mülki hüququn subyektləri;

- d) mülki hüququn obyektləri;
 - e) əmlak və şəxsi qeyri-əmlak münasibətləri
80. Turizmin inkişafının tənzimlənməsində əsas vasitələr hansılardır?
- a) idarəetmə orqanları;
 - b) inzibati orqanlar;
 - c) ictimai nəzarət;
 - d) hüquqi normalar;**
 - e) bütün bəndlər birlikdə.
81. Turizmin inkişafının tənzimlənməsində istifadə olunan üsullar
- a) inzibati-hüquqi, iqtisadi;
 - b) inzibati-hüquqi, informativ;
 - c) statistika, informativ
 - d) inzibati-hüquqi, informativ inzibati-hüquqi, iqtisadi;**
 - e) bütün bəndləri birlikdə.
82. Turizm shəsində sahibkarlıq fəaliyyəti üçün xüsusi icazəni verir:
- a) Milli Məclis;
 - b) İqtisadi İnkişaf Nazirliyi;
 - c) Nazirlər Kabineti;
 - d) müvafiq dövlət orqanı;**
 - e) bütün bəndlər birlikdə.
83. Turizm shəsində xüsusi razılıq (lisenziya) neçə fəaliyyət növünə verilir?
- a) 8
 - b) 12
 - c) 1
 - d) 3**
 - e) 6
84. Turizm shəsində mülkiyyət hüququ tənzimlənilir:
- a) AR Konstitusiyası ilə;
 - b) AR Mülki Məcəlləsi ilə;
 - c) turizm shəsində sahəsində qanunvericilik aktlarla;

d) bütün bəndləri

e) heç biri.

85. Turizm fəaliyyətin sahəsində normativ-hüquqi aktlar dedikdə başa düşülür:

a) rəsmi dövlət orqanı tərəfindən qəbul edilmiş sənədlər;

b) Milli Məclis tərəfindən qəbul edilən aktlar;

c) Nazirlər Kabinetinin qərar və sərəncamları;

d) ümumi xarakterli və özündə hüquq normalarını əks etdirən dəfələrlə tətbiqə nəzərdə tutulan rəsmi yazılı sənəd;

e) bütün bəndlər.

86. Turizm sahəsində normativ-hüquqi aktlar təsnifləşdirilir

a) hüquqi qüvvəsinə tənzimləmə predmetinə görə;

b) həcminə və maddələrinin sayına görə;

c) xarakterinə, istiqamətinə və əhəmiyyətinə görə;

d) bütün bəndlər;

e) hüquqi qüvvəsinə tənzimləmə predmetinə görə, xarakterinə, istiqamətinə və əhəmiyyətinə görə.

87. Turizm fəaliyyəti sahəsində normativ-hüquqi aktlar qüvvəsinə görə bölünür:

a) AR Konstitusiyası və AR qanunlarına;

b) AR qanunları və AR Prezidentinin fərmanlarına;

c) AR-nın qanunları və AR-nın qoşulduğu beynəlxalq müqavilələrə;

d) qanunlara və digər normativ aktlarara;

e) bütün bəndlər.

88. Tənzimləmə predmetinə görə normativ-hüquqi aktlar bölünür:

a) inzibati və presessual;

b) iqtisadi və inzibati;

c) ümumi, xüsusi və lokal;

d) ümumi və xüsusi;

e) bütün bəndlər.

89. Tənzimləmə istiqamətinə görə normativ-hüquqi aktlar təsnifləşir:

a) ümumi və lokal;

- b) inzibati və presessual;
 - c) maddi və prosesual;**
 - d) ekoloji və maddi;
 - e) bütün bəndlər.
90. Xarakterinə görə normativ-hüquqi aktlar təsniflənir:
- a) maddi və prosesual;
 - b) inzibati və presessual;
 - c) sistemləşdirilmiş və sistemləşdirilməmiş;**
 - d) bütün bəndlər.
 - e) heç biri.
91. Turizm hüququnda köməkçi normativ-hüquqi aktlara aid etmək olar:
- a) AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;
 - b) məhkəmə orqanlarının qərarları, AR standartları;**
 - c) mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, tövsiyələri;
 - d) heç biri;
 - e) bütün bəndlər.
92. Əmək müqaviləsinin bağlanma forması
- a) sifahi;
 - b) yazılı, 1 nüsxədə;
 - c) 2 nüsxədə, notariat qaydasında;
 - d) yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;**
 - e) yazılı 1 nüsxədə, notariat qaydasında
93. İşəgötürən əmək intizamını təşkil edərkən hansı tədbirləri görə bilər?
- a) əmək müqaviləsinə xitam vermə;
 - b) töhmət, əmək haqqının saxlanması;
 - c) mükafatlandırma və tənbeh;**
 - d) dövlət təltifinə təqdim olunma;
 - e) istirahətə göndərmə
94. Müəssisələrdə əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır?
- a) əmək qanunvericiliyi;

- b) həmkarlar ittifaqları təşkilatları;
 - c) müdiriyyət;**
 - d) müvafiq icra hakimiyyəti orqanı;
 - e) işçi
95. Turizm sahəsində fəaliyyət hüququ hansı sənəd əsasında həyata keçirilir?
- a) AR Prezidentinin sərəncamına əsasən;
 - b) Nazirlər Kabinetinin qərarına əsasən;
 - c) Milli Məclisin qərarına əsasən;
 - d) xüsusi hüquqi sənəd əsasən;**
 - e) bütün bəndlər
96. Turizm hüququnun mənbələrinin rolu:
- a) ekoloji proseslərin səmərəliliyini və torpaq bölgüsünü təmin edir;
 - b) su mənbələrinin və meşə fondunun qorunmasını təmin edir;
 - c) ekoloji prosesləri tənzimləyir;**
 - d) bütün bəndlər;
 - e) su mənbələrinin və hava hövzəsinin qorunmasını təmin edir.
97. Turizm hüququnda köməkçi normativ-hüquqi aktların rolu ibarətdir:
- a) ekologiya sahəsində prqnozların işlənilib hazırlanmasında yardımçı olmaq;
 - b) dövlət orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsi;
 - c) yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəli olmasında;
 - d) digər aktların düzgün tətbiqinin asanlaşdırılmasında;**
 - e) bütün bəndlər.
98. Kodifikasiya olunmuş normativ-hüquqi aktlara aid etmək olar:
- a) AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;
 - b) Turizm haqqında AR Qanunu;**
 - c) mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, tövsiyələri;
 - d) AR Konstitusiyası, AR digər qanunları;
 - e) bütün bəndlər.
99. Kodifikasiya olunmamış normativ-hüquqi aktlara aid etmək olar:
- a) AR Prezidentinin və Nazirlər Kabinetinin normativ xarakterli aktları;

- b) AR Konstitusiyası, Turizm haqqında AR Qanunu
- c) mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, tövsiyələri;
- d) heç biri;
- e) bütün bəndlər.**

100. Maddi məsuliyyət işçinin üzərinə hansı qaydada qoyulur?

- a) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
- b) tam ödəmə
- c) qismən ödəmə;
- d) tam və qismən ödəmə;**
- e) məhkəmənin müəyyən etdiyi qaydada

101. Zərərli və təhlükəli işlərdə çalışmağa neçə yaşdan sonra yol verilir?

- a) 18;
- b) 19
- c) 20
- d) 21**
- e) 22

102. İşə qəbul edilmədikdə hansı səbəb əsas göstərilir?

- a) yaşı, yaşayış yeri
- b) işi bilmək keyfiyyətləri, yaşayış yeri;
- c) dini baxışları;
- d) işi bilmək keyfiyyətləri;**
- e) siyasi baxışlarından

103. Əmək müqaviləsinin əlavə şərtlərinə aiddir

- a) sınaq müddəti, işçinin iş yeri
- b) işçinin iş yeri və vəzifəsi
- c) sınaq müddəti, yaşayış sahəsi ilə təminat**
- d) müqavilənin müddəti, işçinin vəzifəsi
- e) əmək haqqı

104. İstirahət vaxtının növləri

- a) bayram günləri, məcburi və əmək məzuniyyətləri

b) fasilə, bayram və bazar günləri, məzuniyyət

c) məcburi və yaradıcılıq məzuniyyətləri

d) fasilə, məcburi və analıq məzuniyyətləri

e) bayram və bazar günləri, sosial məzuniyyət

105. İstirahət vaxtı

a) bayram günləri, matəm günləri, fasilə, bazar günləri

b) bayram günləri, fasilə, bazar günləri

c) bayram günləri, matəm günləri, məzuniyyət

d) bazar günləri, məcburi məzuniyyət

e) nahar fasiləsi, bayram günləri

106. Qısaldılmış iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

a) əmək şəraiti insan sağlamlığı üçün zərərli olan istehsalatda çalışanlara

b) 1,2-ci qrup əlillərə

c) 16 yaşı tamam olmayanlara

d) həkimlərə, müəllimlərə

e) ailə üzvlərindən xroniki xəstəliyi olanlara, 14-16 yaşadək əlil uşağı olan qadınlara

107. Turizm şəhəndə hüququn obyektlərinə aiddir:

a) yeraltı sərvətlər;

b) meşə fondu;

c) yeraltı sərvətlər, meşə fondu;

d) fiziki və hüquqi cəhətdən təsdiq edilmiş daşınar, daşınmaz əmlak;

e) daşınmaz əmlak.

108. Turizm şəhəndə fəaliyyətin tənzimlənməsinin neçə forması mövcuddur?

a) 3

b) 5

c) 2

d) 4

e) 6

109. Turizm shəsində fəaliyyətin tənzimlənməsinin qeyri-hüquqi formalarına aiddir:

- a) təsərrüfatın operativ idarə edilməsi;
- b) heç bir hüquqi norma tələb olunmadan icraçının öz funksiyalarının yerinə yetirilmə vasitələri ilə təmin edilməsi;
- c) müvafiq orqan tərəfindən verilən qərarların icrası;
- d) bütün bəndlər;**
- e) heç biri.

110. Turizm shəsində fəaliyyətin tənzimlənməsinin hüquqi formalarına aiddir:

- a) təsərrüfatın operativ idarə edilməsi;
- b) hüquq yaradıcılığı;
- c) hüquq mühafizə və hüquqtətbiqetmə;
- d) hüquq yaradıcılığı, hüquq mühafizə və hüquqtətbiqetmə;**
- e) bütün bəndlər.

111. Turizm shəsində fəaliyyət hüququ nəyi nəzərdə tutur?

- a) daşınar, daşınmaz əmlakdan istifadəni;
- b) təbiətin bütün nemətlərindən pullu əsasda istifadəni;
- c) təbii mühitdən pulsuz və sərbəst istifadəni;
- d) daşınar və daşınmaz əmlakdan istifadə, bütün nemətlərindən pullu əsasda istifadə.**
- e) bütün bəndlər.

112. Cinayət tərkibi

- a) cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik;
- b) obyekt və subyekt;
- c) obyekt, obyektiv cəhət, predmet;
- d) obyekt, obyektiv cəhət, subyekt, predmet;
- e) obyektiv və subyektiv əlamətlər**

113. Cinayətlərin növləri

- a) az ağır, ağır, böyük ictimai təhlükə törədən, xüsusilə cinayətlər ağır ;
- b) yüngüli, ağır, xüsusilə ağır cinayətlər;

- c) böyük ictimai təhlükə törətməyən, yüngül, ağır cinayətlər;
- d) böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır cinayətlər;**
- e) yüngül və ağır cinayətlər

114. Turizmin fəaliyyəti üzrə idarəetmənin sahələri və iqtisadi əsasına hansı aid deyil

- a) turizm sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;
- b) resurslardan istifadəyə görə haqq;
- c) təbiətin çirklənməsinə görə cərimələr;
- d) turizmin inkişafı sahəsində iqtisadi maraqlandırma;
- e) hamısı aiddir**

115. Turizm fəaliyyəti ilə məşğul olanların vəzifələrinə hansılar aid deyil?

- a) ekoloji və texniki tələblərə, standartlara əməl etmək;
- b) ətraf mühitin mühafizəsi üzrə tədbirləri həyata keçirmək;
- c) turizm fəaliyyəti sahəsində resurslardan istifadəyə diqqət yetirmək;
- d) təhlükəsizliyi təmin etmək.
- e) ətraf mühitə zərər vurmadan fəaliyyət göstərmək.**

116. Turizm fəaliyyəti sahəsində dövlətin hüquqlarına hansı aid deyil?

- a) vahid dövlət siyasətinin müəyyənləşdirilməsi;
- b) icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
- c) layihələri və dövlət proqramlarını hazırlamaq;
- d) təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə dövlət orqanları ilə birgə fəaliyyət göstərmək;
- e) təhlükəsizlik vəziyyəti yaradan halları aşkar etmək**

117. Hansı nəzarət növü həyata var?

- a) dövlət nəzarəti
- b) nəzarət;
- c) ictimai nəzarət;
- d) heç biri;
- e) bütün bəndlər.**

118. Turizmin inkişafı sahəsində tədbirlərin maliyyələşməsi mənbələrinə aid deyil:

- a) dövlət və yerli büdcələr;
- b) ətraf mühitin mühafizəsi fondları;
- c) turizm üzrə sığorta fondları
- d) Neft Fondu;**
- e) fiziki və hüquqi şəxslərin könüllü ianələri.

119. Layihələrə aid sənədlərin sifarişçisinin vəzifələrinə hansılar aid deyil:

- a) sənədlərin vaxtında ekspertizaya təqdim edilməsi;
- b) təqdim olunan sənədlərin dövlət ekspertizasına uyğun tərtibi;
- c) dövlət ekspertizasının yəticələrinin beynəlxalq təşkilatlara təqdim edilməsi;**
- d) dövlət ekspertizasının aparılması qaydalarının müəyyənləşdirilməsi
- e) hamısı aiddir.

120. İnzibati xəta tərkibi

- a) obyekt, təqsir;
- b) obyekt, təqsir;
- c) subyekt, hüquqazidd əməl;
- d) obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət;**
- e) obyekt, subyekt, təqsir;

121. İnzibati tənbehin növləri

- a) cərimə, islah işləri, inzibati həbs;
- b) xəbərdarlıq, ictimai işlər, müsadirə;
- c) xəbərdarlıq, cərimə, müsadirə, inzibati həbs;**
- d) ictimai işlər, islah işləri, inzibati həbs, cərimə;
- e) müsadirə, zərərin ödənilməsi

122. İnzibati hüquq münasibətinin elementləri hansılardır?

- a) məzmun, obyekt;
- b) subyekt, obyekt, məzmun;**
- c) fiziki şəxslər, hüquqi şəxslər
- d) vətəndaş, təşkilatlar
- e) icra hakimiyyəti orqanı, fiziki şəxslər;

123. Turizm hüququnun ümumi hissəsi ibarətdir
- a) təbii ehtiyatlardan istifadəni tənzimləyən normalardan;
 - b) maliyyənin təşkində istifadə normalarından;
 - c) ümumi iqtisadi normalardan;
 - d) sosial sahədə olan normalardan;
 - e) **turizm üzrə münasibətləri tənzimləyən normalardan.**
124. Turizm hüququ bu elementlərdən ibarətdir:
- a) hüquqi normalar;
 - b) institutlar;
 - c) yarım sahələr;
 - d) heç biri
 - e) **hamısı**
125. Turizm hüququnun xüsusi hissəsi ibarətdir:
- a) investisiya fəaliyyətini tənzimləyən normalardan;
 - b) özəlləşmədə istifadə normalarından;
 - c) ekoloji normalardan;
 - d) təbiətdən istifadə normalarından;
 - e) **turizm fəaliyyətinin istiqamətlərinin hüquqi rejimini nizama salan normalardan.**
126. Turizm hüquq normaları bölünür:
- a) prinsip normaları;
 - b) prioritet normalar;
 - c) qaydalar;
 - d) **prinsip və prioritet normaları;**
 - e) heç biri
127. Zəmanət (qarantiya) normaların funksiyası:
- a) ekoloji imperativ normaları konkretləşdirib, digər sahənin fəaliyyəti ilə əlaqələndirmək;
 - b) ekoloji imperativin (məcburi icra) bazasını möhkəmləndirmək;
 - c) **baza hüquq norma və normativlərin yerinə yetirilməsini təmin etmək;**

- d) ətraf mühitin qorunması üçün bütün fəaliyyət sahələrinə təsir göstərmək;
- e) hamısı

128. Prinsip normaları hansı normativ-hüquqi aktda əks olunub?

- a) Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;
- b) AR Konstitusiyası;
- c) Turizm haqqında AR Qanunu;**
- d) AR Mülki Məcəlləsi;
- e) Əhalinin sağlamlığının qorunması haqqında AR Qanunu.

129. Turizmin hüquqi normalar hansı normativ-hüquqi aktlarda əks olunub?

- a) İqtisadi təhlükəsizlik haqqında AR Qanunu;
- b) AR Konstitusiyası;
- c) Turizm haqqında AR Qanunu;**
- d) AR Mülki Məcəlləsi;
- e) Əhalinin sağlamlığının qorunması haqqında AR Qanunu.

130. AR Mədəniyyət və Turizm Nazirliyinin hüquqlarının əsas qruplarına aid deyil:

- a) stimullaşdırıcı;**
- b) beynəlxalq təmsiledici;
- c) məlumatverici;
- d) normayaradıcı;
- e) maarifləndirici.

131. Turizmin mühafizəsi sahəsində dövlət orqanları öz səlahiyyətlərinə görə belə qruplaşdırılır:

- a) normayaradıcı dövlət orqanları;
- b) icraedici dövlət orqanları;
- c) ümumi və xüsusi səlahiyətli dövlət orqanları;**
- d) hamisi
- e) hec biri

132. Turizm hüququnun elementlərini təşkil edir:

- a) yarım sahələr;

- b) institutlar;
- c) normalar;
- d) heç biri
- e) hamısı**

133. Turizm hüququnun metodları bunlardır:

- a) iqtisadi;
- b) inzibati;
- c) mülki;
- d) inzibati;mülki**
- e) heç biri

134. Turizm hüququnun xüsusi hissəsinin prinsiplərinə aid deyil:

- a) müvafiq ərazidə yaşayn əhalinin maraqlarının qorunması;**
- b) turizm təyinatlı obyektlərin prioritetliliyi;
- c) turizmin imkanlarından istifadədə prioritetlik;
- d) hamısı
- e) heç biri

135. Məzmununa görə turizm hüquq normaları aşağıdakılardır:

- a) kompleks normalar;
- b) prioritet normalar;
- c) qaydalar;
- d) A),B) bəndləri;
- e) B),C) bəndləri.**

136. Turizm sahəsində təkml rəqabət metodlarına aid deyil?

- a) istehlakçının aldadılması**
- b) məhsulun keyfiyyətinin yüksəldilməsi
- c) qiymətin aşağı salınması
- d) satışdan əvvəl və sonra xidmət
- e) yeni mal və xidmətlərin yaradılması

137. Turizm sahəsində qeyri-təkml rəqabət metodlarına aid deyil?

- a) məhsulun saxtalaşdırılması;

- b) istehlakçının aldadılması
- c) satışdan əvvəl və sonra xidmət**
- d) qüsurların gizlədilməsi
- e) valyuta firıldaqları

138. Rəqabətin aşağıdakı funksiyası turizm sahəsində yoxdur?

- a) tənzimləmə funksiyası
- b) nəticə funksiyası**
- c) nəzarət funksiyası
- d) paylama funksiyası
- e) səbəb funksiyası

139. İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır?

- a) 19-cu əsrin ikinci yarısından**
- b) 20-ci əsrin əvvəllərindən
- c) 18-ci əsrin sonlarından
- d) 18-ci əsrin ikinci yarısından
- e) 19-cu əsrin birinci yarısından

140. Turizm sahəsində dövlət inhisarçılığına aid deyil?

- a) məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
- b) idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi
- c) fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması
- d) milliləşdirmənin həyata keçirilməsi**
- e) təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudlaşdırıcı qoyulması

141. Turizm sahəsində haqsız rəqabətin aşağıdakı forması yoxdur?

- a) rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- b) istehlakçı hüquqlarının mühafizəsi**
- c) rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

d) haqsız sahibkarlıq fəaliyyəti

e) haqsız işgüzarlıq davranışı

142. Turizm sahəsində rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır?

a) antiinhisar siyasətinə

b) pul-kredit siyasətinə

c) maliyyə siyasətinə

d) struktur siyasətinə

e) antdempinq siyasətinə

143. Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır?

a) “Antiinhisar fəaliyyəti haqqında” qanun

b) “Haqsız rəqabət haqqında” qanun

c) Tənzimlənən qiymətlər haqqında” qanun

d) “Büdcə sistemi haqqında” qanun

e) “Təbii inhisarlar haqqında” qanun

144. Aşağıdakılardan hansı turizm sahəsində haqsız rəqabət forması deyil?

a) Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

b) Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması

c) İstehlakçıların çaşdırılması

d) Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq

e) Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri

145. Turizm sahəsində haqsız sahibkarlıq fəaliyyəti deyil?

a) rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək

b) əmtəələrin məcburi əlavə çeşidlə satışı

c) maya dəyərini formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi

d) müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması

e) bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması

146. İstehlakçıların çaşdırılması hesab edilmir?

a) əmtənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması

b) əmtənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi

c) əmtənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması

d) əmtə ilə əlaqədar kommersiya sirrinin qorunmaması

e) əmtənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığını gizlədilməsi

147. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır

a) rəqabətin təmin olunmasında

b) qiymətlərin tənzimlənməsində

c) məhsul standartlarının formalaşdırılmasında

d) xarici ticarətin tənzimlənməsində

e) əmək bazarına müdaxilə edilməsində

148. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur

a) aqrar münasibətlərin tənzimlənməsində

b) iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində

c) standartlaşdırmada

d) rəqabətin təmin olunması sahəsində

e) ekoloji tədbirlərin reallaşdırılmasında

149. İqtisadi münasibətlərin cəmiyyətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir

- a) hüquq sistemini müəyyən edir
- b) hüquq sahələrinin sistemini yaradır
- c) dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir
- d) hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir**
- e) təbii hüquq kimi qiymətləndirilir

150. “İqtisadiyyat və hüquq” (Economy and Law) kontekstində “hüquq” necə xarakterizə olunur

- a) institusionalizmin əsas istiqamətlərindən biri kimi**
- b) klassizmin əsas istiqamətlərindən biri kimi
- c) keynsçiliyin əsas istiqamətlərindən biri kimi
- d) liberalizmin əsas istiqamətlərindən biri kimi
- e) marksizmin əsas istiqamətlərindən biri kimi

151. Hüquqi tənzimlənməsinin subyektini kimi çıxış edir

- a) iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- b) iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları**
- c) iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
- d) iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- e) iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar

152. “İqtisadi hüquq” sahəsində fundamental tədqiqatların əlaqəsi yoxdur

- a) iqtisadi nəzəriyyə ilə
- b) mülki hüquq nəzəriyyəsi ilə
- c) psixologiya nəzəriyyəsi ilə**
- d) institusional iqtisadiyyatla
- e) transaksiya xərcləri nəzəriyyəsi ilə

153. İqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstərilməsinin ilkin nəzəri-konseptual yanaşmalarından olan Çikaqo məktəbinin əsasında hansı nəzəriyyə dayanır

- a) rəqabət nəzəriyyəsi
- b) səmərəli seçim nəzəriyyəsi**
- c) büdcə məhdudluğu nəzəriyyəsi
- d) təkrar istehsal nəzəriyyəsi
- e) səmərəli gözləmə nəzəriyyəsi

154. Avstriya məktəbi aşağıdakı ilkin şərtə əsaslanmır

- a) subyektivizm
- b) gələcəyin qeyri-müəyyənliyi
- c) radikalizm**
- d) ətraf mühitin qeyri-sabitliyi
- e) sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi

155. Müasir dövrdə "İqtisadi hüquq"...?

- a) iqtisadi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
- b) hüquqi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
- c) konstitusiyon təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
- d) iqtisadi və hüquqi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur**
- e) mülki hüquq təli-minin ayrılmaz tərkib hissəsi hesab olunur

156. Turizm hüququnun metodlarına aiddir

- a) inzibati-hüquqi metodlar;
- b) mülki metodlar;
- c) iqtisadi-inzibati metodlar;
- d) inzibati-hüquqi və mülki metodlar;**
- e) heç biri

157. Turizm hüququnun tədqiqat obyektini kimi təbii komponentlərə aiddir:

- a) insan;
- b) turizm obyektli;
- c) su ehtiyatları və atmosfer havası;

d) insan və turizm obyektəri;

e) hamısı

158. Turizm hüququ mexanizmi neçə hissədən ibarətdir

a) 2

b) 4

c) 5

d) 3

e) 6

159. Turizmin fəaliyyət normalarının əsası neçə göstəricidən təşkil olunub?

a) 2

b) 4

c) 5

d) 3

e) 6

160. Turizmin fəaliyyət normaları neçə qrupa bölünür?

a) 2

b) 4

c) 5

d) 3

e) 6

161. Turizm sahəsində lövlətin əsas vəzifələrinin sayı:

a) 11

b) 8

c) 10

d) 12

e) 6

162. AR Mədəniyyət və Turizm Nazirliyi hüquqları neçə qrup üzrə təsnifləşir?

a) 10

b) 8

c) 12

d) 4

e) 7

163. Turizmin tənzimlənməsinin hüquqi mexanizmin əsas məqsədi ibarətdir

a) turizm sahəsində vəziyyətin düzgün qiymətləndirilməsi;

b) turizm imkanlarından səmərəli istifadə;

c) turizmin genişlənməsi;

d) turizmin hüquqi normaların reallaşdırılması;

e) hamısı

164. Turizmin problemlərilə məşğul olan dövlət orqanlarının səlahiyyətlərinə daxil deyil:

a) turizmə nəzarət;

b) turizm sahəsində beynəlxalq standartların işlənilib hazırlanması;

c) turizmin inkişafının iqtisadi-hüquqi əsaslarının yaradılması;

d) turizm sahəsində beynəlxalq əməkdaşlıq;

e) müvafiq proqramların təsdiqi.

165. Turizm hüququnun təzahür formaları:

a) hüquqi orientasiya və metodlar;

b) hüquqi adətlər;

c) hüquqi konsepsiya və normalar;

d) hamısı

e) heç biri

166. Turizm hüquq normaları məzmununa görə neçə yerə bölünür?

a) 4

b) 3

c) 6

d) 5

e) 2

167. Turizm hüququn əsas mexanizmi sayılır:

a) iqtisadi stimullaşdırıcı normalar;

b) inzibati məsuliyyət və inzibati cəzalanma;

- c) idarəetmə və nəzarət;
- d) heç biri
- e) idarəetmə və nəzarət;inzibati məsuliyyət və inzibati cəzalanma;**

168. Sahə inhisarçılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakı daxil deyil?

- a) yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- b) idxal-ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi**
- c) holdinq şirkətlərinin yaradılması
- d) kapitalın bir sahədəni digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması
- e) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması

169. Yerli inhisarçılığa aşağıdakı aid deyil?

- a) əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi
- b) təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması
- c) rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyalaşdırma**
- d) yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birrəqəbli qaydada üstünlük verən vergi güzəştlərinin və digər güzəştlərin müəyyən edilməsi
- e) ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi

170. Patent-lisenziya inhisarçılığı deyil?

- a) patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi
- b) lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması
- c) lisenziya alınan kommərsiya fəaliyyətinin məhdudlaşdırılması
- d) lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi**
- e) lisenziya alınan texniki siyasətinin məhdudlaşdırılması

171. Turizm sahəsində təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyildir?

- a) qiymətləri artırmaq məqsədilə istehsalın həçminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması
- b) bazar əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi
- c) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
- d) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi
- e) **təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı**

172. Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir?

- a) “Rəqabət haqqında” qanun
- b) “Haqsız rəqabət haqqında” qanun
- c) “Təbii inhisarlar haqqında” qanun
- d) **“Antiinhisar fəaliyyəti haqqında” qanunu**
- e) “Müəssisələr haqqında” qanun

173. Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..

- a) dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti hesab edilir
- b) dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir
- c) dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti hesab edilir
- d) **dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir**
- e) dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir

174. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi hüquqşünaslara..

- a) normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
- b) qəbul olunmuş normativ aktlar və hüquq normalalarının nəticələrinin təhlili prosesində əlverişli əsas yaradır**
- c) normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır
- d) dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır
- e) hüquq normalalarının sistemləşdirilməsində əlverişli əsas yaradır

175. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi iqtisadçılara...?

- a) beynəlxalq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır
- b) hüquq normalalarının cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır
- c) hüquq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır**
- d) iqtisadi inteqrasiyanın cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır
- e) hüquq mühafizə orqanlarının fəaliyyətinin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır

176. İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kifayət qədər yaxındır

- a) neomonetarizm
- b) neoklassizm
- c) neoinstitusionalizm**
- d) neokeynsçilik
- e) neoliberalizm

177. Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil?

- a) iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və s. bu kimi məsələlər üzrə ənənəvi mülahizələrdən uzaqlaşır
- b) hüquqşünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin zəruriliyi**

- c) iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalalarının əsaslandırılması üçün əsaslı dəlillərin mövcudluğunu aşkarlayır
- d) iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə alınmayan məqamlarını nəzərə alırlar
- e) iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı sahələrinin vahidliyini təmin edir

178. Kouz teoreminə əsasən

- a) **əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər**
- b) əgər cinayət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- c) əgər beynəlxalq hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- d) əgər əmək hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- e) əgər inzibati hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər

179. İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur

- a) iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin iqtisadi cəhətləri
- b) müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi və hüquqi münasibətlər
- c) dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan münasibətlər

d) bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması

e) iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin hüquqi cəhətləri

180. İqtisadi sistem....?

a) hüquq mühafizə sistemində təsir göstərir

b) həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir

c) yalnız iqtisadiyyata təsir göstərir

d) ölkənin statusunu müəyyən edir

e) yalnız fərdlərin davranışına təsir göstərir

181. Hüquqi sistemi...?

a) yalnız iqtisadiyyata təsir göstərir

b) fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir

c) yalnız fərdlərin davranışına təsir göstərir

d) hüquq mühafizə sistemində təsir göstərir

e) ölkənin statusunu müəyyən edir

182. Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır

a) iqtisadi sistemin formasında asılıdırlar

b) hüquq iqtisadi sistemi formalaşdırır

c) birtərəfli təsirlə əlaqəyə malikdirlər

d) heç bir əlaqələri mövcud deyil

e) iki tərəfli qarşılıqlı təsirlə bağlıdır

183. AR Mədəniyyət və Turizm Nazirliyi hansı hüquqi akta əsasən yaranmışdır?

a) AR Milli Məclisin qərarı;

b) AR Prezidentinin sərəncamı;

c) AR Nazirlər Kabinetinin qərarı;

d) AR Prezidentinin fərmanı;

- e) AR Nazirlər Kabinetinin sərəncamı.
184. Turizmin tənzimlənməsinin hüquq mexanizminin əsasını nə təşkil edir?
- a) turizm hüquq münasibətləri;**
- b) AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;
- c) AR Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları;
- d) turizmin hüquqi əhatəsi
- e) heç biri
185. Turizmin tənzimlənməsinin hüquq normaları hansı normativ hüquqi aktda əks olunub?
- a) Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;
- b) İnvestisiyalar haqqında AR Qanunu;
- c) Turizm haqqında AR Qanunu;**
- d) AR Mülki Məcəlləsi;
- e) AR Vergi Məcəlləsi.
186. Turizm fəaliyyəti keyfiyyətinin yaxşılaşdırılmasında istifadə olunan üsulu kim tətbiq edir?
- a) AR Nazirlər Kabineti;
- b) İqtisadi İnkişaf Nazirliyi;
- c) yerli icra hakimiyyəti orqanı;
- d) müvafiq icra hakimiyyəti orqanı və ictimai təşkilatlar;**
- e) hamısı
187. Turizm fəaliyyətinin iqtisadi tənzimlənmənin başlıca məqsədləri hansılardır?
- a) turizm sahəsində təhlükəsizlik;
- b) turizm imkanlarından səmərəli istifadə, istifadəçilərdə buna maddi stimulun yaradılması;
- c) iqtisadiyyatın səmərəli inkişafı, dövlətin tələblərinin ödənilməsi;
- d) turizm sahəsində təhlükəsizlik və turizm imkanlarından səmərəli istifadə, istifadəçilərdə buna maddi stimulun yaradılması;**
- e) heç biri

188. Turizm fəaliyyətinin iqtisadi tənzimlənmə sistemi hansı qanunda əks olunub?

- a) AR Mülki Məcəlləsi;
- b) Banklar haqqında AR Qanunu;
- c) Turizm haqqında AR Qanunu;**
- d) AR Əmək Məcəlləsi;
- e) AR Gömrük Məcəlləsi.

189. Qanunvericiliklə turizm üzrə tədbirlərin maliyyələşmə mənbələri:

- a) Dövlət büdcəsinin vəsaitləri;
- b) müvafiq nazirliklərin maliyyə vəsaitləri;
- c) ictimai birliklərin vəsaiti;
- d) turizm xidmətlərindən istifadənin ödənişli sistemi;**
- e) hamısı

190. Turizm üzrə sertifikatlaşdırmanın əsas məqsədi

- a) turizm xidmətlərinin təhlükəsizliyinə nəzarət;
- b) sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaratmaq;
- c) istehlakçılara köməklik göstərilməsi
- d) hamısı**
- e) heç biri

191. Qanunvericiliyə uyğun olaraq yerin turizm xidmətinin göstərilməsi hüquqna bu hallarda xitam verilə bilər:

- a) müqavilə müddəti bitdikdə;
- b) xüsusi razılığın qüvvədə olma müddəti qurtarıqda;
- c) müvafiq tərəf bu hüquqdan imtina etdikdə və ya hər hansı giddi fakt meydana çıxdıqda;
- d) heç biri
- e) xüsusi razılığın qüvvədə olma müddəti qurtarıqda; müvafiq tərəf bu hüquqdan imtina etdikdə və ya hər hansı giddi fakt meydana çıxdıqda;**

192. Turizm sahəsində fəaliyyətləri kim idarə edir?
- a) AR Nazirlər Kabineti;
 - b) müvafiq icra hakimiyyəti orqanı;**
 - c) müvafiq yerli icra orqanları, bələdiyyələr;
 - d) hamısı
 - e) Milli Məclis
193. Turizmin inkişafı sahəsində idarəetmə hansı prinsiplərə əsaslanır?
- a) aşkarlıq, qənaətcillik;
 - b) hüququn inkişafı;
 - c) turizmdən ölkənin mənafeələrinə müvafiq səmərəli istifadə;**
 - d) hamısı
 - e) heç biri
194. Turizm haqqında AR Qanunu neçə maddədən ibarətdir
- a) 16;
 - b) 25;
 - c) 15
 - d) 20
 - e) **17.**
195. Konstitusiyaya əsasən yol verilmir?
- a) məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə
 - b) hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə
 - c) zorla işlədilməyə və əmək müqaviləsi bağlamağa**
 - d) fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
 - e) hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
196. Konstitusiyaya əsasən heç kəs...?
- a) vergiləri ödəməyə məcbur edilə bilməz
 - b) zorla işlədilə və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz**

- c) hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlədilməz
- d) məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb edilə bilməz
- e) fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz

197. Konstitusiyaya əsasən heç kəs...?

- a) prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- b) məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz**
- c) Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- d) Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
- e) İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz

198. Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...?

- a) daşınmaz əmlak ola bilər
- b) daşınar əmlak ola bilər
- c) mənzil ola bilər
- d) daşınar və daşınmaz əmlak ola bilər**
- e) avtomobil ola bilər

199. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...?

- a) dövlət mülkiyyətinə üstünlük verilir
- b) xüsusi mülkiyyətə üstünlük verilir
- c) heç birmülkiyyət növünə üstünlük verilmir**
- d) kollektiv mülkiyyətə üstünlük verilir
- e) səhmdar mülkiyyətinə üstünlük verilir

200. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisində qadağandır?

- a) avrodan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- b) dollardan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- c) manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi**
- d) lirədən başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- e) rubldan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi

201. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?

- a) kommersiya bankıdır
- b) dövlətin müstəsna mülkiyyətindədir**
- c) təsərrüfat fəaliyyəti subyektidir
- d) parlamentə tabedir
- e) icra orqanıdır

202. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız

- a) Mərkəzi Banka mənsubdur**
- b) Texnika Banka mənsubdur
- c) Xalq Banka mənsubdur
- d) Milli Banka mənsubdur
- e) Bank Standarta mənsubdur

203. Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir

- a) hərbi xidmət
- b) maliyyə öhdəliyi
- c) xidmətlərə görə dövlət ödənişləri
- d) kamunal ödənişlər
- e) vergilər və başqa dövlət ödənişləri**

204. İqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- a) qanunlarda
- b) prezident fərmanlarında
- c) məhkəmə qətnamələrində**
- d) Nazirlər Kabinetinin qərarlarında
- e) nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında

205. Nazirliklər aşağıdakı məqsədlə yaradılır

- a) dövlət büdcəsinin formalaşdırılması məqsədilə
- b) dövlət formasının qorunub saxlanması məqsədilə
- c) dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə**

- d) dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
- e) dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə
206. Nazirliklərin səlahiyyəti məhdudlaşır?
- a) yerləşdiyi ərazi ilə
- b) hakimiyyət qolu ilə
- c) təsərrüfat fəaliyyəti ilə
- d) aid olduğu sahə ilə**
- e) iqtisadi struktur ilə
207. Yerli icra hakimiyyəti orqanı hesab edilir?
- a) Milli Məclis
- b) Naxçıvan MR Nazirlər Kabineti
- c) İqtisad Məhkəməsi
- d) Ağsu rayon icra hakimiyyəti**
- e) Şamaxı rayon bələdiyyəsi
208. Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?
- a) Azərbaycan Respublikasının Parlamenti
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Ali Məhkəməsi
- d) Azərbaycan Respublikasının Nazirlər Kabineti**
- e) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
209. Ali icra hakimiyyəti orqanı hesab edilir
- a) Azərbaycan Respublikasının Parlamenti
- b) Azərbaycan Respublikasının Hökuməti
- c) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- d) Azərbaycan Respublikasının Prezidenti**
- e) Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi
210. Mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?
- a) Prezident
- b) Nazirlər Kabineti
- c) nazirliklər və dövlət komitələri**

- d) icra hakimiyyətləri
- e) bələdiyyə orqanları

211. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir

- a) qanunverici
- b) icraedici-sərəncamverici**
- c) sərəncamverici-tənzimləyici
- d) icraedici-tənzimləyici
- e) məhkəmə nəzarəti

212. Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz

- a) Azərbaycan Respublikasının Milli Məclisi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Baş Praturoru**
- d) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- e) Azərbaycan Respublikasının Maliyyə nazirliyi

213. Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil

- a) hüquq normaları
- b) korporativ normalar
- c) adətlər
- d) standartlar**
- e) əxlaq normaları

214. Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur

- a) ictimai normalar
- b) əxlaq normaları
- c) sosial və texniki normalar**
- d) dini və məzhəb normalar
- e) beynəlxalq normalar

215. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtlərini müəyyən edir?

- a) Prezident fərmanı
- b) Nazirlər kabinetinin qərarı
- c) Müvafiq fəaliyyət haqqında qanun**
- d) Naxçıvan MR-nın Ali Məclisinin qərarı
- e) İqtisad məhkəməsinin qətnaməsi

216. Investisiya fəaliyyəti nəyi əks etdirir?

- a) investisiyanın strukturunun müəyyənləşdirilməsini
- b) investisiya resurslarının formalaşdırılmasını
- c) investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini**
- d) reinvestisiyanı
- e) investisiya müsabiqəsində iştirakı

217. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü yoxdur?

- a) özəl
- b) dövlət
- c) şəxsi**
- d) birgə
- e) xarici

218. İncəsənət investisiya fəaliyyətində hansı statusda çıxış edə bilər?

- a) əmanətçi
- b) kreditor
- c) alıcı
- d) əmanətçi, kreditor, alıcı**
- e) heç biri

219. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?

- a) AR-nın hüquqi və fiziki şəxsləri
- b) xarici ölkələrin hüquqi və fiziki şəxsləri
- c) beynəlxalq təşkilatlar**

- d) vətəndaşlığı olmayan şəxslər
- e) xarici dövlətlər

220. Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilir?

- a) tərəfdaşlıq protokolları
- b) investisiya proqramları
- c) beynəlxalq müqavilələr**
- d) investisiya layihələri
- e) podrat müqaviləsi

221. Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyətinin nə ilə tənzimlənir?

- a) Azərbaycan Respublikasının Konstitutsiyası ilə
- b) Azərbaycan Respublikasının Konstitutsiyası ilə
- c) müvafiq xarici dövlətin qanunvericiliyi ilə**
- d) Beynəlxalq öhdəliklə
- e) BMT-nin qətnaməsi ilə

222. Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- a) Nazirlər kabineti
- b) Xarici işlər nazirliyi
- c) İqtisadi inkişaf nazirliyi
- d) Milli Məclis**
- e) Maliyyə nazirliyi

223. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsi hansı vasitələrlə reallaşdırıla bilər?

- a) kredit və amortizasiya siyasəti vasitəsilə
- b) dərəcə və güzəştləri ilə fərqlənən vergi sisteminin tətbiqi
- c) dövlət norma və standartlarının tətbiqi
- d) investisiya layihələrinin ekspertizasının keçirilməsi
- e) heç biri vasitəsilə**

224. İntestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- a) yalnız investorlar

- b) yalnız səlahiyyətli dövlət orqanları
- c) investorlar və səlahiyyətli dövlət orqanları**
- d) beynəlxalq təşkilatların yerli nümayəndələri
- e) səfirliklər

225. Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

- a) dövlət investisiyalarının
- b) xarici investisiyaların
- c) daxili investisiyaların
- d) bütün investisiyaların**
- e) heç birinə

226. Investisiya riski nədir?

- a) investisiya fəaliyyətinin məqsəduyğun istiqaməti
- b) dövlət tərəfindən edilən güzəşt
- c) investisiya fəaliyyətinin bir mərhələsi
- d) arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik**
- e) arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik

227. Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilməz?

- a) xarici hüquqi şəxslər
- b) xarici dövlətlər
- c) beynəlxalq təşkilatlar
- d) xarici vətəndaşlar
- e) xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları**

228. Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları hansı halda ölkədə xarici investor kimi çıxış edə bilər?

- a) xarici dövlətdə fasiləsiz 5 il yaşadıda
- b) xarici dövlətdə fasiləsiz 10 il yaşadıda

c) daimi yaşadığı xarici dövlətdə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatda alındıqda

d) xarici dövlətdə daimi yaşayış yeri olduqda

e) xarici dövlətdə vətəndaşlıq əldə etdikdə

229. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?

a) şəxsi

b) dövlət

c) beynəlxalq

d) hamısı

e) heç biri

230. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?

a) AR-nın hüquqi və fiziki şəxsləri

b) xarici ölkələrin hüquqi şəxsləri

c) xarici ölkələrin fiziki şəxsləri

d) vətəndaşlığı olmayan şəxslər

e) hamısı

231. Investisiya fəaliyyətinin obyektləri nə ola bilər:

a) İstənilən əmlak,

b) əsas fondlar,

c) Dövriyyə vəsaiti,

d) Qiymətli kağızlar və məqsədli pul əmanətləri,

e) qeyd edilənlərin hamısı

232. Investisiya fəaliyyətinin obyektləri nə ola bilər:

a) elmi-texniki məhsullar

b) intellektual sərvətlər,

c) mülkiyyət obyektləri,

d) əmlak hüquqları

e) qeyd edilənlərin hamısı

233. Əsaslı vəsait qoyuluşu prosesi:

- a) layihələşdirmə ilə bağlı fəaliyyət
- b) tikini mərhələsi və obyektin istifadəyə verilməsi prosesi
- c) layihələşdirmə və tikinti mərhələsi
- d) layihələşdirmə, tikinti və obyektin istismara verilmə mərhələləri**
- e) obyektin tikintisi və istismara verilməsi mərhələsi

234. İnnovasiya prosesi nədir?

- a) qabaqcıl texnologiyaların istehsalı
- b) hüquqi şəxslər tərəfindən elmi-texniki proqramların işlənilib hazırlanması
- c) dövlətin elmin inkişafı ilə bağlı fəaliyyəti
- d) elmi-texniki nəaliyyətlərin tətbiqi əsasında iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
- e) elmi texniki tərəqqinin nəaliyyətlərindən istifadə etməklə istehsalın inkişafı istiqamətində investisiya prosesinin bir forması**

235. Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər

- a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
- b) Tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- c) Müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının, payların, səhmlərin, istiqrazları və digər qiymətli kağızların əldə edilməsi;
- d) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.
- e) bütün bəndlər.**

236. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilər?

- a) xarici hüquqi şəxslər
- b) xarici dövlətlər
- c) beynəlxalq təşkilatlar
- d) xarici vətəndaşlar

e) hamısı

237. İqtisadi hüququn ilkin rüşeymləri formalaşmışdır

- a) Sovet hüququnda
- b) Müsəlman hüququnda

c) Roma hüququnda

- d) Kilsə hüququnda
- e) Kontinental hüquqda

238. Aşağıdakılardan hansı iqtisadi hüquq deyil?

- a) sahibkarlıq hüququ
- b) maliyyə hüququ
- c) prosessual hüquq**
- d) vergi hüququ
- e) gömrük hüququ

239. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq.....?

- a) qeyri-rezidentlərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
- b) fiziki şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
- c) fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir**
- d) dövlət orqanlarının mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir

e) hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir

240. Sahibkarlıq hüququnun predmetini təşkil edən ictimai münasibətlər bölünür?

a) iqtisadi və hüquqi münasibətlərə

b) kommersiya və qeyri-kommersiya münasibətlərinə

c) daxili və xarici münasibətlərə

d) biznes və sahibkarlıq münasibətlərinə

e) rezident və qeyri-rezident münasibətlərinə

241. Sahibkarlıq hüququnda əsasən istifadə olunan metodlar hansılardır?

a) birbaşa və dolayı

b) imperativ və dispozitiv

c) iqtisad və inzibati

d) hüquqi və ənənə

e) leqal və qeyri-leqal

242. Aşağıdakılardan hansı sahibkarlıq hüququnun prinsipi deyil?

a) subyektlərinin bərabərliyi

b) iradə sərbəstliyi

c) mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi

d) mülkiyyətin toxunulmazlığı

e) maliyyə müstəqilliyi

243. Turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?

a) fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs

b) hüquq qabiliyyəti olan hər bir fiziki şəxs

c) Azərbaycan Respublikasında anadan olanlar

d) 10 ildən çox respublikada yaşayanlar

e) yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər

244. Sahibkarlıq haqqında qanunvericilik....?

- a) Azərbaycan Respublikasının konstitusiyasıdır
- b) Azərbaycan Respublikasının Mülki Məcəlləsidir
- c) sahibkarlıq fəaliyyətini hüquqi tənzimləyən normativ aktların məcmusudur**
- d) Azərbaycan Respublikasının Konstitusiya qanunlarıdır
- e) “Sahibkarlıq fəaliyyəti haqqında” qanundur

245. Xüsusi razılıq (lisenziya) tələb olunun fəaliyyət növlərinin siyahısı kim tərəfindən müəyyən edilir?

- a) Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- b) Azərbaycan Respublikasının Prezidenti**
- c) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- d) Azərbaycan Respublikasının Mərkəzi Bankı
- e) Azərbaycan Respublikasının Nazirlər Kabineti

246. Xüsusi razılıq (lisenziya) verilmə qaydalarını kim müəyyən edir?

- a) Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- d) Azərbaycan Respublikasının Mərkəzi Bankı
- e) Azərbaycan Respublikasının Nazirlər Kabineti**

247. Təkmil rəqabət metodlarına aid deyil?

- a) istehlakçının aldadılması**
- b) məhsulun keyfiyyətinin yüksəldilməsi
- c) qiymətin aşağı salınması
- d) satışdan əvvəl və sonra xidmət
- e) yeni mal və xidmətlərin yaradılması

248.. Qeyri-təkmil rəqabət metodlarına aid deyil

- a) məhsulun saxtalaşdırılması;
- b) istehlakçının aldadılması
- c) satışdan əvvəl və sonra xidmət**

- d) qüsurların gizlədilməsi
 - e) valyuta fırlıdaqları
249. Rəqabətin aşağıdakı funksiyası yoxdur?
- a) tənzimləmə funksiyası
 - b) nəticə funksiyası**
 - c) nəzarət funksiyası
 - d) paylama funksiyası
 - e) səbəb funksiyası
250. İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır
- a) 19-cu əsrin ikinci yarısından**
 - b) 20-ci əsrin əvvəllərindən
 - c) 18-ci əsrin sonlarından
 - d) 18-ci əsrin ikinci yarısından
 - e) 19-cu əsrin birinci yarısından
251. Haqsız rəqabətin aşağıdakı forması yoxdur
- a) rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
 - b) istehlakçı hüquqlarının mühafizəsi**
 - c) rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
 - d) haqsız sahibkarlıq fəaliyyəti
 - e) haqsız işgüzarlıq davranışı
252. Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır
- a) antiinhisar siyasətinə**
 - b) pul-kredit siyasətinə
 - c) maliyyə siyasətinə
 - d) struktur siyasətinə
 - e) antdempinq siyasətinə
253. Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır

- a) Antiinhisar fəaliyyəti haqqında” qanun
- b) “Haqsız rəqabət haqqında” qanun
- c) “Tənzimlənən qiymətlər haqqında” qanun
- d) Büdcə sistemi haqqında”qanun**
- e) Təbii inhisarlar haqqında” qanun

254. Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil

- a) Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- b) Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
- c) İstehlakçıların çaşdırılması
- d) Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq**
- e) Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri

255. Haqsız sahibkarlıq fəaliyyəti deyil?

- a) rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
- b) əmtəələrin məcburi əlavə çeşidlə satışı
- c) maya dəyərini formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi**
- d) müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
- e) bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması

256. İstehlakçıların çaşdırılması hesab edilmir?

- a) əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması
- b) əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
- c) əmtəənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
- d) əmtəə ilə əlaqədar kommersiya sirrinin qorunmaması**

e) əmtənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığına
gizlədilməsi

257. Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir?

- a) haqsız rəqabət xidməti
- b) inhisar dövlət xidməti
- c) antiinhisar dövlət xidməti**
- d) kommersiya dövlət xidməti
- e) antikorrupsiya dövlət xidməti

258. Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?

- a) bank müəssisə kimi
- b) bank ticarət müəssisəsi kimi
- c) bank təmsilçi müəssisə kimi**
- d) bank vasitəçi müəssisə kimi
- e) bank birjanın agentliyi kimi

259. Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür

- a) yerli və xarici banklara
- b) universal və ixtisaslaşmış banklara**
- c) kiçik və iri banklara
- d) mərkəzi və kommersiya banklarına
- e) dövlət və özəl banklara

260. Universal banklar ...?

- a) kredit xidmətləri göstərmək hüququna malikdirlər
- b) bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
- c) bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
- d) bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər**
- e) bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər

261. İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur?

- a) XVIII əsrin ikinci yarısından sonra
- b) XXI əsrin ikinci yarısından sonra

- c) XIX əsrin ikinci yarısından sonra
- d) XX əsrin ikinci yarısından sonra**
- e) XVII əsrin ikinci yarısından sonra

262. Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır

- a) Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- d) Azərbaycan Respublikasının Mərkəzi Bankı**
- e) Azərbaycan Respublikasının Nazirlər Kabineti

263. Azərbaycan Respublikası mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə yaradılmış qrup hansıdır

- a) Azərbaycan Respublikası Mərkəzi Bankı
- b) Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- c) Azərbaycan Respublikası Dövlət Neft Fondu**
- d) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- e) Azərbaycan Respublikası Əşəliyyat Şirkəti

264. Kommersiya hüququnun predmetini təşkil edir?

- a) mülki dövriyyə sahəsində yaranan münasibətlər
- b) əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər**
- c) xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- d) pul dövriyyəsi sahəsində yaranan münasibətlər
- e) qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər

265. Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil

- a) “Elektron ticarət haqqında” qanun
- b) “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun
- c) “Kommersiya sirri haqqında” qanun
- d) “Reklam haqqında” qanun

e) **“Qaz təchizatı haqqında” qanun**

266. Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil

- a) “Antiinhisar fəaliyyəti haqqında” qanun
- b) **“Yerin təkisi haqqında” qanun**
- c) Standartlaşdırma haqqında” qanun
- d) Reklam haqqında” qanun
- e) Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanun

267. Kommersiya sirlinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil

- a) kommersiya sirlinin sənədlərini oğurlamaq
- b) zor tətbiq etmək və ya hədələmək
- c) **müqavilə əsasında əməkdaşlıq etmək**
- d) kommersiya sirlinin surətini çıxarmaq
- e) kommersiya sirlinin fotosəklini çəkmək

268. Kommersiya sirlinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil

- a) rüşvət vermək
- b) kommersiya sirlinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
- c) danışıklara qulaq asmaq
- d) **müvafiq orqanlarda qeydiyyatı alınmaq**
- e) məlumatların ötürülmə kanallarına qoşulmaq

269. Əmtəə nişanı kimi aşağıdakı nişan qeydə alınma bilməz?

- a) Sözlər
- b) Təsviri elementlər
- c) Hərflər
- d) **dövlət rəmzləri**
- e) Əmtəələrin forması və ya onların qablaşdırılması

270. Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır

- a) Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır
- b) qiymətli kağızların çap olunması üçün avadanlıqlar
- c) kütləvi istehlak məhsulları**
- d) radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular
- e) xidməti və mülki silah

271. Aşağıdakı standart forması yoxdur?

- a) beynəlxalq standart
- b) regional (hövzə) standartı
- c) dövlətlərarası standart
- d) milli standart
- e) birlik standartı**

272. Nəqliyyat münasibətlərində mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- a) Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
- b) Nəqliyyat Nazirliyi**
- c) AZAL» Dövlət Konserni
- d) Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
- e) Bakı Metropoliteni

273. Azərbaycan Respublikasında nəqliyyat hüququnun sahə strukturuna daxil deyil

- a) Avtomobil nəqliyyatı
- b) Dəniz nəqliyyatı
- c) Çay nəqliyyatı**
- d) Dəmiryolu nəqliyyatı
- e) Hava nəqliyyatı

274. Azərbaycan Respublikasının gömrük orqnları dövlət idarəetmə siseminə daxil olan...?

- a) əlaqələndirici hakimiyyəti orqanıdır
- b) qanunverici hakimiyyəti orqanıdır
- c) məhkəmə hakimiyyəti orqanıdır

d) yerli hakimiyyəti orqanıdır

e) icra hakimiyyəti orqanıdır

275. Turizmin inkişafının hansı prinsiplər əsasında həyata keçirilir?

a) qanunilik;

b) ərazi idarəetməsi;

c) sahəvi idarəetmə;

d) heç biri;

e) bütünlük bəndlər birlikdə.

276. Dövlət idarəetmə orqanlarının turizmin inkişafının sahəsində vəzifələri:

a) idarəetmə;

b) planlaşdırma;

c) nəzarət;

d) uçot və nəzarət;

e) bütünlük bəndlər birlikdə.

277. Turizmin inkişafının tənzimlənməsi sahəsində qanunvericilik sistemində daxildir:

a) AR Konstitusiyası, AR Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları;

b) Milli Məclisin qərarları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ aktlar;

c) AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;

d) heç biri;

e) bütün bəndlər birlikdə.

278. Turizm hüququnun hansı hissələri mövcuddur?

a) ümumi;

b) xüsusi;

c) inzibati;

d) ümumi, xüsusi, inzibati;

e) ümumi, xüsusi.

279. Qanunvericiliyə əsasən turizm sahəsində kimlər fəaliyyət göstərə bilər?

- a) fiziki və hüquqi şəxslər;
- b) dövlət;
- c) xarici fiziki və hüquqi şəxslər;
- d) heç biri

e) **bütün bəndlər birlikdə.**

280. Turizm sahəsində müqavilə kimlər arasında bağlanır?

- a) Nazirlər Kabineti ilə icra hakimiyyəti orqanı arasında;
- b) Nazirlər Kabineti ilə istifadəçi arasında;
- c) obyekt sahibi ilə istifadəçi arasında;
- d) **müvafiq icra hakimiyyəti orqanı ilə istifadəçi arasında;**
- e) icarəçilər.

281. Ailə, əmək münasibətləri, təbii ehtiyaclardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı münasibətlərə mülki qanunvericilik normaları şamil edilirmi,,,

- a) şamil edilir;
- b) tərəflərin razılığı ilə tətbiq olunur;
- c) onlar başqa hüquqi aktları ilə tənzimlənir;
- d) heç bir halda tətbiq olunmur;
- e) **adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normaları da bu münasibətlərə tətbiq edilir.**

282. Mülki qanunvericilik normalarının geriyyə qüvvəsi varmı?

- a) müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;
- b) məsuliyyəti yüngülləşdirdiyi halda geriyyə qüvvəsi var;
- c) **qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;**
- d) hər bir halda geriyyə qüvvəsivar;
- e) heç bir halda yoxdur;

283. Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi hansı qaydada həyata keçirilir?

- a) bunun üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınır və qəyyum və ya himayəçi həmin əmlakı daimi idarə edir;
- b) qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır;**
- c) qəyyumluqda və ya himayədə olanın müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair qəyyumluq və himayəçilik orqanı müqavilə bağlayır;
- d) yalnız qəyyumluqda olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır;
- e) yalnız qəyyumluqda olanın qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır.

284. Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir?

- a) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- b) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan ,öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- c) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
- d) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balans

vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya,münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;

- e) **qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cəvabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə,vəzifələr daşıya,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.**

285. Hüquqi şəxsin hüquq qabiliyyəti hansı andan yaranır?

- a) ilkin razılaşma əldə olunduğu andan;
- b) təsis olunduğu andan;
- c) sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- d) dövlət qeydiyyatına alındığı andan;**
- e) hüquqi şəxs fəaliyyətə başladığı andan

286. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş,hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- a) hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- b) subsidiar məsuliyyət daşıyırlar;
- c) birgə məsuliyyət daşıyırlar;**
- d) məsuliyyət daşımırırlar;
- e) hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.

287. Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- a) kreditörlərə bildiriş göndərildiyi andan;
- b) hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;
- c) hüquqi şəxsin təsisçiləri ləğv etmə komissiyasını yaratdıqları andan;
- d) hüquqi şəxsin ləğvi başa çatdığı andan;**

e) hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.

288. Hansı sənəd hüquqi şəxsin təsis sənədidir?

- a) hüquqi şəxsin dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- b) lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;
- c) hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
- d) hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;
- e) **hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.**

289. Hüquqi şəxsin adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi

- a) hər bir halda ödəməlidir;
- b) heç bir halda ödəməli deyil;
- c) **müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;**
- d) təsisçilər birgə məsuliyyət daşıyırlar;
- e) hüquqi şəxs subsidiyar məsuliyyət daşıyır.

290. Hüquqi şəxsin olduğu yer hara sayılır ?

- a) hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;
- b) hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
- c) hüquqi şəxsin tərəfdaşlarının daha çox olduğu yer;
- d) **daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;**

291. Aksept nədir?

- a) müqavilənin standart şərtləri;
- b) müqaviləni bağlamaq haqqında təklif;
- c) **müqaviləni bağlamaq haqqında təklifə cavab;**
- d) təşəbbüs xarakterli şərtlər;
- e) qiymətli kağızların növü

292. Mülkiyyətçinin iradəsi nədə ifadə olunur?

- a) mülkiyyət hüququnun xitamında;
- b) maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsində;

c) sahiblik, istifadə, sərəncamda;

d) əmlakı mühafizə etməkdə;

e) vicdanlı sahiblikdə

293. Turizm shəsində fəaliyyət hüququ hansı şərtlərə görə təsnifləşdirilir?

a) istifadə qaydalarına görə;

b) obyektinə görə;

c) müddətinə görə;

d) heç biri;

e) bütün bəndlər.

294. Turizm shəsində fəaliyyətin tənzimlənməsinin qeyri-hüquqi formasının neçə növü mövcuddur?

a) 3

b) 2

c) 5

d) 4

e) 6

295. Turizm shəsində fəaliyyətin tənzimlənməsinin hüquqi formalarının neçə növü mövcuddur?

a) 3

b) 5

c) 2

d) 4

e) 6

296. Turizm sahəsində fəaliyyətin hüquqi tənzimləmə metodlarının sayı:

a) 3

b) 5

c) 2

d) 4

e) 6

297. Turizm sahəsində fəaliyyətin hüquqi tənzimləmə metodlarına aiddir:

- a) lisenziyalaşdırma, məhdudlaşdırma;
- b) məcburi göstəriş, tövsiyyə;
- c) sanksiyalaşdırma, icazə;
- d) sanksiyalaşdırma, icazə, məcburi göstəriş, tövsiyyə**
- e) hamısı.

298. Turizm sahəsində fəaliyyətin tənzimlənməsinin metod və formaları hansı vasitələrlə reallaşdırılır?

- a) xüsusi mexanizmlərlə;
- b) normativ-hüquqi aktlarla;
- c) xüsusi sanksiyalarla;
- d) idarəetmə funksialarla;**
- e) hamısı.

299. Turizm sahəsində fəaliyyətin tənzimlənməsi prosesində neçə funksiya yerinə yetirilir?

- a) 8
- b) 5
- c) 4
- d) 12**
- e) 6

300. Cinayət Məcəlləsinin xüsusi hissəsi quruluşca nədən ibarətdir?

- a) cinayət qanununun məkana və zamana görə qüvvəsi bölümündən;
- b) həpoteza, dispozisiya, sanksiyadan;
- c) dispozisiya, sanksiyadan;**
- d) cinayət məsuliyyətinin prinsipləri və əsasları, cəzadan azad etmənin şərtlərindən;
- e) böyük ictimai təhlükə törədən cinayətlər bölümündən